


## TƏDQİQAT

# "KITABI-DƏDƏ QORQUD"DA OĞUZ QADIN TİPİ: DƏLİ DOMRULUN XATUNU



BÖHLUL  
ABDULLA

*filologiya  
elmləri doktoru,  
əməkdar elm xadimi*

KDQ-dəki xanımlar sədaqətli, namuslu, döyüşkən, fədakar olmaqları ilə tanınırlar. Bu xanımlar ər yolunda, oğul uğrunda hər cəfaya qatlaşmağa hazır olan xanımlardır. Sözsüz ki, dava-döyüşə qatılan həmin xanımlar ölüm-itimin də olacağını bilirlər. Amma görə-göra, biləbilə, etirazsız-filansız ər uğrunda könüllü olaraq can vermək, ölümə razi olmaq, düşünürük ki, fədakarlığın ən uca zirvəsi - kulminasiyasıdır. Bu zirvəyə qalxan, orada şərəflə heykəlləşən isə, sözsüz ki, daha üstün görünən Dəli Domrulun xatunudur.

Bizim Dəli Domrul obrazı ilə bağlı "Dəli Domrul "Kitabi-Dədə Qorqud"da və qorqudüñaslıqda" (2002) adlı ayrıca kitabı var. Amma həmin araşdırında məqsəd tamamilə başqa olduğundan Dəli Domrulun xatunu ilə bağlı söhbətə bir elə də yer ayırmamışq.

Məsələ belədir. Dəli Domrul guya Tanrıının üzünə ağ olduğu üçün ölümə məhkum edilir. Əzrayıla onu öldürmək həvalə olunur. Həqiqətdən xəbərsiz Dəli Domrul bu işdə səbəbkar ələ Əzrayılı bilir və onunla döyüşə başlayır. Nəticədə məglub olan Dəli Domrul ələ Əzrayılı özündən öyrənir ki, insanı yaşıdan da, öldürən də Tanrıının özüdür.

Əzrayıl isə olsa-olsa yalnız əmri yerinə yetirəndir. Dəli Domrul istəmir ki, onu Əzrayıl öldürsün. Əgər labüddürsə, qoy elə bu işi Tanrı özü görsün. Odur ki, deyir:

Yucalardan yucasən,  
Kimsə bilməz necəsən.  
Görklü Tanrı  
Neçə cahillər səni göydə arar, yerdə istər.  
Sən xud möminlər könlindəsən.  
Daim duran cabbar Tanrı,  
Baqi qalan səttar Tanrı.  
Mənim canım alur olsan, sən algıl!  
Əzrayılə almağa qoymagıl!

Dəli Domrulun sözləri Tanrıının xoşuna gəlir və vəd edir ki, o, öz canı yerinə başqasının canını verə bilsə, bağışlanacaq.

Elə əsl mərəkə də bundan sonra başlayır. Dəli Domrulun ən yaxını kimdir? Sözsüz ki, atası və anası. Amma onların hər ikisi "Dünya şirin, can əziz! Canımı qiya bilməm!" - deyib, oğul xahişindən imtina edirlər. Çarəsizliyə düşən Dəli Domrul Əzrayılı razılığı ilə xanımı - halalı ilə halallaşmağa, vəsiyyətini söyləməyə gəlir. O, məsələni halalına açıb ata-anasının ondan can əsirgədiklərini deyir. Dəli Domrul vəsiyyətində yüksək qara dağlarını, soyuq-soyuq sularını, tövlə-tövlə şahbaz atlarını, ban evlərini, qatar-qatar dəvələrini, ağca qoyunlarını xanımına verməklə yanaşı, həm də

*Könlün kimi sevərsə, sən ona vargil!  
İki oğlancığı öksüz qoymagıl! - söyləyir.*

Burada Dəli Domrulun soylamasından yalnız bu sonuncu dediklərini olduğu şəkildə verməkdə də məqsədimiz var. Deməli, örnəkdən gördüyüümüz kimi, Oğuz cəmiyyəti etiketində ərdən sonra dul qalmış qadının başqasına ərə getməsi halları vardır. Dediymiz məsələdə yalnız bircə bu fakt olsaydı, bunu KDQ-də təsadüfi hal olaraq da düşünə bilərdik. Amma həqiqət belə deyil. Ayri misallara müraciət edək. Əgər üçüncü boyda Bamsı Beyrək zindandan qaçıb gelməsaydı, artıq toyu başlanmış nişanlısı Banıcıçək Yalançı oğluna ərə gedəcəkdi. Yaxud, abidənin sonuncu boyunda Bamsı Beyrək Aruzun əli ilə ölümcül yaranır. O, dünyasını dəyişəcəyini yəqinləşdirəndə

bunu da bilir ki, Aruzun tərəfdarları onun var-yoxunu qənimət olaraq talayıb aparacaq, halalı da Aruz oğlu Basata qismət olacaq. Odur ki, Salur Qazana sifariş göndərir:

*Ağca yüzli görkimi Aruz oğlu Basat gəlüb almadan...*

*...Ağca yüzli görkimi oğluna (Uruza - B.A.) ali versin.*

Abidənin dördüncü boyunda da bu yönə tuş oluruq. Düzdür, burada açıq-aydın uyğunsuzluq vardır. Amma nə etmək olar ki, olan belədir. Yadımıza salaq ki, kafirlər Uruzu xəbər-ətersiz tutub dustaqlar aparırlar. Oğlunun öldü-qaldısını bilməyən Burla xatunun, sən demə, belə arzusu varmış:

*Qalqubani yerimdən duram, derdim.*

*Yelisi qara Qazılıq atuma binayım, derdim.*

*Qalın Oğuz içində girəm, derdim.*

*Ala gözlü gəlin alam, derdim.*

*Qara yerdə ağ otaqlı... dikəm, derdim.*

*Yürüyübəni oğlu ulu gərdəkə keçürəm, derdim.*

Bu söylemadan Uruzun subay, evlənməmiş olduğunu öyrənirik. Amma Burla xatundan ayrılib Uruzu axtarmağa tələsən Salur Qazan gəlib onu - oğlunu kafirlərin əsirliyində tapır. Atası ilə söhbətində, görün indi Uruz nə deyir:

*Mənim anam mənim üçün qayırmasın!*

*Bir ay baqsun, -*

*Bir ayda vərməzsəm, iki ay baqsun!*

*İki ayda vərməzsəm, üç ay baqsun!*

*Üç ayda vərməsanız, öldügimi ol vaqt bilsün!*

*Ayğır atım boğazlayıb aşum versün!*

*Yad qızı halalıma dəstur versün!*

Fikir verdinizmi, anası oğlu üçün qız axtarmaq xəyalında olduğu halda, on altı yaşlı Uruz həmin-həmin evli olduğunu bildirir. Üstəlik də əsirlikdə oləcəyi səbəbindən halalının başqa ərə verilməsini anasına sifariş eləyir.

Onuncu boyda qardaşı Əgrəkin tutulub Əlinə qalasında dustaqlar saxlanıldılgini bir təsadüf nəticəsində öyrənən Səgrək mütləq onun arxa-

sınca gedəcəyini qərarlaşdırır. Amma əvvəlcə deyilənin doğruluğunu yeqinlaşdırılmək üçün anasının yanına gəlir və fəndlə onun ağızını arayır. Həqiqəti dürüstləşdirən Səgrək indiyəcən buna ondan gizli saxlayan anasına qəzəblənir. Onu zalimliyədə günahlandırıb "ana haqqı Tanrı haqqı olmasayı" söyləyib, hətta al qanını yerə tökəcəyini bildirir.

Biz burada Səgrəki haqsız saymadığımız kimi, ananı da haqlı sayırıq. Anaya qarşı Səgrəki hiddətləndirən var olan qardaşının varlığını bilməməsidir və günahkar anasını hesab edir. Ana da ona görə günahsızdır ki, bir oğul həsrəti ilə qubar bağlamış ürəyinə, ikinci oğul dağının da çəkiləcəyindən qorxur. Bu üzdən ana da, ona qoşulan ata da Səgrəki buraxmaq istəmirler. Çarə aramaq üçün Qazan xana müraciət edib məsləhət istəyirlər. O da oğlunu evləndirməyi məsləhət bilir. Tezcə toy eləyib gəlin gətirirlər. Gərdəkdə Səgrək özü ilə qız arasına qılincini qoyub deyir: "Mərə qavat qızı, mən qılıcımı doğranayım, oxuma sancılayım! Oğlum doğmasın, doğarsa, on yaşına varmasın, ağamın yüzün görməyincə, ölmüş isə, qanın almayıncı bu dərdəgə

girərsəm!"

Eyni zamanda o, burada, qayıtmayacağı halda, Dəli Domrulun öz xanımına dediyi kimi, "gözün kimi tutarsa, könlük kimi sevərsə, ona vargil!" deyir. Düzdür, Dəli Domrulun xatunu - xanımı da, Səgrək üçün yenice gəlin gətirilmiş qız da bir daha ərə getməyəcəklərini söyləyirlər. Bununla belə, fakt faktlığında qalır.

Qayıdırıq əsas mətləbə. Dəli Domrulun xanımı ərinin sözlərini eşidincə mərd-mərdanə, çəkinmədən onun yolunda ölməyə hazır olduğunu bəyan edir. Hələ təəssüflənir də ki:

*Sənin ol müxənnət anan - baban  
Bir canda nə var ki, səna qiyamışlar?  
Ərş tanığ olsun, kürsi tanığ olsun,  
Yer tanığ olsun, gög tanığ olsun,  
Qadir Tanrı tanığ olsun,  
Mənim canım sənin canına qurban olsun.*

Xatunun bu fədakarlığı Dəli Domrulu məmənun etsə də, Əzrayılın xatunun canını almasına



razi olmur. Tanrıya müraciət edir ki, əgər bu mütləqdirse, onda onların hər ikisinin canı birgə alınsın. Kərəmi böyük Tanrı Dəli Domrulun ona müraciətində söylədiklərindən xoşanır. Onlara - ərə və ərin xatununa yüz qırx il ömür bəxş eləyir, Əzrayıla isə Dəli Domrulun ata-anasının canını almağı tapşırır.

Doğrudur, "can əvəzinə can vermə" motivi yalnız KDQ-də olanla məhdudlaşdır. Bunun oxşarını antik yunan miflərində də görürük.

Bələ ki, yunanlara məxsus miflərdə bildirilir ki, Alkestanı istəyənlər üçün qızın atası Poles belə bir şərt qoyub: kim vəhşi heyvanları cəng arabasına qoşa bilsə, qızını ona ərə verəcək. Tanrıının işə rəvac verməsi ilə Admet vəhşi qabarı və aslanı arabaya qoşub Alkestanı alır. Amma toy günü Admet Tanrıya qurban kəsməyi unudur. Bundan qəzəblənən Tanrı Admetin gərdək otağını ilanlarla doldurur. Admet bu bələdan - ölüməndən yalnız canı əvəzinə can verməklə qurtara bilər. Bu vaxt Zevsin dərgahından qovduğu və taleyinə bir ölüyə xidmət etmək hökmü yazdırı ("ölüyə xidmət etmək" motivi bir Azərbaycan nağılında da var. "Ölü Məhəmməd" adlı bu nağılda dərvişin verdiyi alma nəticəsində dünyaya gələn bu qızın taleyinə elə həmin dərvişin qarğışıyla ölüyə qismət yazılır. Qız bir qalaçada ölüyə qırx gün xidmət edir. Amma iş elə gətirir ki, bu qız qalaçanın yanından keçən köçdən qızıl verib bir qız alır. Əhvalatı ona danışır. Qız yuyunmağa getdiyi zaman "ölü" dirilir. Köçdən alınan qız yalandan özünün ona xidmət etdiyini söyləyir. Onlar evlənlər. Zaman keçir, həqiqət aydınlaşır. Oğlan köçdən alınmış qızı qovur və həqiqətən ona qulluq etmiş qızla evlənir) Apallon gəlib buraya çıxır. Məsələdən xəbərdar olan Apallon xidmətçilərə şərab verib sərəxoş edir və onları inandırmağa çalışır ki, ağalarının yolunda kimsənin can verməsi ölçüyəsigmaz şərəf mütqabilindədir. Amma son anda xidmətçilər də, Admetin öz ata-anası da canlarını verməkdən imtina edirlər. İki belə görən Alkesta ömrünün qalan günlərini ərinə güzəştə getməli olur. Elə bu zaman Herakl gəlib çıxır. Bir mifə görə, onu Zevs göndərir. Başqa bir mifə görə isə o, təsadüfən dostu Admetin yanına gəlir. Herakl ölüm mələyi ilə vuruşub, Alkestanın canını geri alır. Digər bir yunan mifində isə bildirilir ki, Admet ilə Alkesta çoxdan evlənilərlər. Onların hətta uşaqları da var və Alkesta ərinin yolunda canını verməzdən onçə onlarla sağıllaşır da.

Bu miflərin mövcudluğu, sözsüz ki, əskidir. Elə bircə bunu demək bəs eləyir ki, miladdan onçə dördüncü yüzillikdə məşhur yunan yazarı

Evripid məhz bu miflərin əsasında özünün "Alkesta" faciəsini yazmışdır.

Araşdırıcıların fikrinə görə, bu əski miflər Trabuzan yunanları arasında geniş yayılmış və əfsanəvi Digenis Akrit şəxsiyyətində birləşmişlər. Və buradan çıxış edərək KDQ-dəki "Dəli Domrul" boyunu, eləcə də boyun qəhrəmanı Dəli Domrulu onunla eyniləşdirmişlər. Misal üçün, P.A.Falev bildirir ki, "Dəli Domrul" boyu bilavasitə Digenis haqqında olan yeni yunan nəgmə və hekayələri əsasında yaranmışdır. Amma bununla belə, boydakı bəzi əlamətləri, həmçinin mövzu və motivin az-çox ölçüdə türk dilli xalqlarda mövcudluğunu müşahidə edən bu türkoloq, ehtimal şəkildə olsa da, "Dəli Domrul"un əski türk köklü olması qənaətinə gəlmüşdür. Burada o, daha çox noqayların Çora Batır əfsanəsindəki mövzunun "Dəli Domrul"dakı mövzu ilə səsləşməsini görünçə yazmışdır ki, əri üçün öz canını verən arvad motivi Çora Batır haqqındaki Noqay əfsanəsində də özünü göstərməkdədir. Olsun ki, hər iki örnəkdəki yaxınlıq, oxşarlıq həmin mövzunun qədim türk mənşəli olması ilə bağlıdır.

Sözün açığımız məsələ üzərində ən geniş araşdırma aparan V.M.Jirmunski olmuşdur. Butanınmış eposunə "Dəli Domrul"dakı həm Əzrayilla vuruş, həm də can əvəzinə can vermə motivini KDQ-ə gəlmə olduğunu bildirir. O, əvvəlcə Dəli Domrulun Əzrayilla olan əhvalatını yeni yunan nəgmələri əsasında yaranan Bizans dastanının qəhrəmanı Digenis Akritlə ilgili əhvalatla eyniləşdirir. Həmin əhvalat belədir: ölüm mələyi mənəm-mənəmlək eləyən Digenis Akritin toyuna gəlir. Ölüm-qalım vuruşunda ölüm mələyi üstün gəlir. Digenis Akrit yalnız canı əvəzinə can tapmaqla ölüməndən canını xilas edə bilər.

Xanımının öz əri Dəli Domrulun əvəzinə canını verməsi motivini də V.M.Jirmunski Digenis və Alkesta ilə əlaqəli olaraq antik yunan mifinə bağlayır. Həmçinin o, bu mifin öz poetik əksini, arxada adını xatırlatdığımız, Evripidin "Alkesta"sında tapdığını deməyi də unutmur.

Deyək ki, digər müəlliflərin araşdırılmalarında da sözün açığımız əhvalatdan qədərincə danişilmişdir. Və bu danişanların əksəriyyəti, misal üçün, V.Rüben, F.Dits, M.H.Təhmasib məsələyə tamam obyektiv şəkildə yanaşmaqla, Dəli Domrulla bağlı sözü gedən hər iki motivin təmiz türk mənşəli olmasını izah etmişlər. Büttün bunlar barədə "Dəli Domrul" "Kitabi-Dədə Qorqud"da və qorqudqüsünashlıqda" kitabımızda geniş açıqlamalar verdiyimizdən burada səhbətimizə son qoyuruq.